

Tədbirlər Planının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 897 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas və peşə təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinin aparatına hesabat təqdim etsinlər.

3. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, ali, orta ixtisas və peşə təhsili müəssisələrinə çatdırılmasını, Nazirliyin internet sahifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Əsas: “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 897 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 fevral 2019-cu il tarixli 49 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

15 mart 2019-cu il

Azərbaycan Respublikası təhsil
nazirinin 20.07. 2018-ci il tarixli,
F-525 nömrəli əmrinə 1 nömrəli
əlavə

**“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cı il tarixli 897 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədilə
Təhsil Nazirliyinin Tədbirlər Planı**

1.	Görkəmli ədib, dramaturq və publisist Cəlil Məmmədquluzadənin ədəbi-ictimai irsi müasir müstəvidə”, “Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" ədəbi məktəbinin və tənqidi realizmin banisi kimi”, “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq”, “Molla Nəsrəddin” ədəbi məktəbində dil məsələləri“, “Cəhalet və savadsızlığın ifşasında "Molla Nəsrəddin" karikaturalarının rolu” mövzularında elmi konfransların keçirilməsi, konfranslar çərçivəsində ədibin həyat və yaradıcılığının, Cəlil Məmmədquluzadənin əsərlərinin səhnə taleyini əks etdirən fotosərgilərin təşkili	Ali və orta ixtisas təhsili müəssisələri	2019-cu il
2.	Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı aparılan elmi tədqiqatların nəticələrinin ali təhsil müəssisələrinin saytlarında yerləşdirilməsi və elmi jurnallarında dərc edilməsi	Ali təhsil müəssisələri	2019-cu il
3.	Ümumtəhsil məktəblərində X-XI sinif şagirdlərinin iştirakı ilə “Cəlil Məmməd-quluzadənin əsərlərində dini fanatizmin	Rayon (şəhər) təhsil şöbələri, ümumi təhsil müəssisələri	2019-cu il

	tənqidi” mövzusunda inşa müsabiqəsinin keçirilməsi		
4.	Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş seminarların, “dəyirmi masa”ların keçirilməsi, məktəb kitabxanalarında seçmə yolla Cəlil Məmmədquluzadənin dram əsərləri və hekayələrinin oxusu və müzakirəsinin təşkili	Rayon (şəhər) təhsil şöbələri, ümumi təhsil müəssisələri, ilk peşə ixtisas təhsil müəssisələri, məktəbdənkənar təhsil müəssisələri	2019-cu il
5.	Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı məqalələrin Respublika KİV-lərində dərc olunması, televiziya proqramlarında Cəlil Məmmədquluzadəyə həsr olunmuş verilişlərin təşkili	Ali təhsil müəssisələri	2019-cu il

Azərbaycan müəllimi.- 2019.- 29 mart.- S. 2.